

# Abbasqulu ağa Bakıxanov

Tarixi öyrənmək, xüsusən, o xalq üçün vacibdir ki, onun keçidiyi hayatı həmin tarixdə əks olunsun. Tarix həmin xalqı doğma torpağının keyfiyyətləri, orada yaşayın tayfaların xarakterləri ilə tanış edir, xalqların bütün qarşılıqlı münasibətlərindən nəticə çıxararaq, zərər və xeyri göstərir.

"Gülüstani-İrəm" dən.

Böyük mütəfəkkir Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamda deyilir: "Ensiklopedik biliyə və əhatəli dünyagörüşünə malik şəxsiyyət kimi Abbasqulu ağa Bakıxanov elmin, mədəniyyətin ən müxtəlif sahələrinə aid zəngin bir irlə yaratmışdır. Xalqın həyatında əsaslı dəyişikliklərə yol açmış maarifçilik ideyalarının bərqərar olmasında onun mühüm xidmətləri vardır. Azərbaycanın tarixi keçmişinin müasir dünya elmi səviyyəsində yeni, sistemli tədqiqi mərhələsi Bakıxanovun adı ilə sıx bağlıdır".

Abbasqulu ağa Bakıxanov 1794-cü il iyun ayının 21-də Bakının Əmirican (Əmirhacıyan, köhnə adı Xilə) kəndində varlı ailədə anadan olmuşdur. Onun atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Xan oğlu olsa da, Abbasqulu ağa həyatının ilk illərində zəmanənin ağırlığını hiss etmiş, daxili çekişmələrin acisini dadmışdır. Onun həyat yolu Şərqi dünyasının feodal ənənələri əsasında yetişdirilmiş azərbaycanlı gəncin, böyüdüyü mühitə "müxalif" dünyagörüşünə malik kamil bir ziyanlıya çevrilməsini nümayiş etdirir. Bakıxanov səkkiz yaşına qədər Bakıda yaşamış, uşaqlığının ilk dövrünü Abşeronun Əmirican, Maştəğa, Balaxanı kəndlərində keçirmişdir. 1802-ci ildə atası xanlıq taxtı uğrunda vuruşmalarla öz əmisi oğlu Hüseynqulu xana məglub olduğuna görə məcburiyyət qarşısında qalaraq Qubaya, vaxtilə dayısı Fətəli xanın ona bağışladığı Əmsar kəndinə köçməli olmuşdur. İranın mədəni ənənələrini qoruyan bir ailədə tərbiyə alan Abbasqulu ağa hələ Bakıda olarken, ardi-arası kəsilməyən mühəribələr üzündən yalnız fars dilini müəyyən səviyyədə öyrəne bilmışdı. Abbasqulu ağa 1819-cu ilədək Qubada, Əmsar kəndində yaşamış, yarımcıq qalan təhsilini davam etdirmişdir. Burada o, ərəb və fars dillərini təkmilləşdirmiş, bu dillərdə yazılmış xeyli ədəbiyyat oxumuşdur. Şərqi dilleri ilə yanaşı, ədəbiyyat, ilahiyyat və felsəfəni mükəmməl öyrənməyə səy göstərmişdir. Bu barədə tərcüməyi-halında Abbasqulu ağa yazırı: "Siyasi iğtişaşlar qurtardıqda, ailəmiz isə Qubaya köçdükdə mən 10 il müdəddətindən ərəb dilini və müxtəlif elmləri öyrənməklə məşğul oldum. Vəsaitin çatışmazlığına və başqa maneələrə baxmayaraq, mən elmdə müəyyən ad qazana bildim".

1819-cu il dekabr ayının sonlarında Abbasqulu ağa Tiflis şəhərinə gedir. Şərqi ilə Qərb dünyasını özündə birləşdirən bu qədim şəhər özünəməxsus



mühiti ilə 25 yaşlı gənci cəlb edir. Tiflis mühiti, Avropa, rus şair və ziyalilari ile görüş onun dünyagörüşündə dərin iz buraxır. Hələ Qubada olduğu müddədə qoca Şərqi zəngin mədəniyyətini mənimsemış, ərəb və fars dillərini, müsəlman fəlsəfəsini, şəriət qayda-qanunlarını, o cümlədən müxtəlif dünyəvi elmləri mükəmməl öyrənmiş, şeir və elm sahəsində artıq ilk addımlarını atmış Abbasqulu ağa anasının Vətəni olan Tiflisdə yeni bir aləmlə üzləşir. O, 1822-ci ilin ilk günlərində Qafqazın baş hakimi A.Yermolovun dəftərxanasında mütercimlik etməyə başlayır. Həyatının mehz bu dövründə rus və Avropa maarifçiliyi ilə 25 illik tərcüməcilik fəaliyyəti ərzində çar ordusunun mütərəqqi fikirli zabitləri, eləcə də xidmət edən və ya



buralarda sürgündə olan ziyanlı rus və başqa milətlərin nümayəndələrile tanış olur.

O, Tiflisə gəldiyi vaxt artıq Azərbaycanın Gəncə, Qarabağ, Şəki, Lənkəran, Şamaxı, Bakı, Quba, Dərbənd xanlıqları rus qoşunları tərəfindən işğal edilmiş, Azərbaycan torpaqlarının Rusiyaya qatılmasının birinci mərhələsi tamamlanmışdı. Lakin Rusiya imperiyası Qafqazda daha da möhkəmlənmək üçün Azərbaycan torpaqlarını bütünlükə ələ keçirməyi hədəfləmişdi. Abbasqulu ağanın Tiflisdəki fəaliyyətinin başlanğıcı mehz bu dövətə təsadüf edir. Tiflisə, çar qulluğuna gələn Abbasqulu ağa həmvətənlərinin də taleyini düşündürdü. Mehz bu sahədə atlığı addımlar A.Bakıxanovun özünü və onun elmi-bədii irlərini əsrənəsər, nəsildən-nəsle çatdırılmış, mədəniyyətimizin əhəmiyyətli bir parçası etmişdi.

A.Bakıxanov yazırı: "Men ürək və əqlin marağına səbəb olan bir çox şeylər gördüm və onlardan faydalana maşa çalışdım. İnsan əməllərini izlədikcə, mən əmin oldum ki, Yer üzündə sarsılmaz heç bir şey yoxdur, var-dövlət və hakimiyət fanidır, şəxsi məziyyətlərin olmasa, qərib ölkədə əsl-

nəcabət heç nedir, öz ölkəndə isə xəcalətə səbəb olur. Və yalnız zehni məhsullarda elm bizə Yer üzündə xoşbəxtlik gətirə bilər və bizi öləndən sonra da yaşadır".

Abbasqulu ağa Bakıxanov coxchəhətli bədii və elmi yaradıcılığı malikdir. Bədii əsərləri arasında "Riyazül-Qüds", "Mişkatül-ənvar" adlı poeması, "Qüdsi" təxəlliüsü ilə yazdığı qəside, qitə, qəzel, rübai, məsnəvилeri, avtobiografik şeirləri, mənzum hekayələri, təmsilləri öz əksini tapmışdır. A.Bakıxanovun Varşavada olarkən yazdığı "Meraci-xəyal" ("Xəyalın uçusu"), "Məclisi-firəng" ("Firəng məclisi") poemaları xüsusi əhəmiyyət kəsb edir. Fars dilində yazılmış bu poemalar öz məzmununa, bədii strukturuna, dil və əsləb xüsusiyyətlərinə görə klassik Şərqi ədəbiyyatında geniş yayılmış "Şikayətnamə"ləri, "Ərzihal"ları xatırladır. Qüdsi bu poemalarında Varşavadaki həyat tərzini, məşguliyyətini, mənəvi-əxlaqi düşüncə, axtarış və iztirablarını və nəhayət, Şərqi və Qərb dünyası barədə görüşlərini təqdim etmişdir. Abbasqulu ağa Bakıxanov Azərbaycan elm tarixinde mühüm rolu olan böyük alimdir. "Qanuni-Qüdsi", "Əsrarül-mələküt", "Təhzibü'l-əxlaq", "Eynül-mizan", "Gülüstani-İrəm" kimi əsərləri ilə böyük şöhrət qazanmışdır. Müəllif bu əsərini yazarkən bir neçə dəfə arxeoloji tədqiqat işləri aparmış, tarixi abidələrdən, köhnə binaların qalıqlarından, sikkələrdən, padşahların və xanların fermanlarından, milli əfsanələrdən, dini kitablar dan, "Avesta"dan, ahillərin nağıllı və rəvayətlərdən, səyyahların verdiyi xəbərlərdən, gürcü və ləzgi salnamələrindən, çoxlu şərqi mənbələrindən, qədim yunan, Roma, Azərbaycan, erməni və rus alımlarının əsərlərindən istifadə etmişdir.

A.Bakıxanov A.S.Qriboyedov, F.Bodenstedt, Fazıl xan Şeyda, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə və başqaları ilə dostluq etmişdir. O, 1827-ci ildə Cənubi Azərbaycanda olmuş, 1833-1834-cü illərdə Varşavada və Peterburqda yaşamış, rus şairi A.S.Puşkinin ailəsi ilə tanış olmuşdur. 1835-ci ildə Qubaya qayıdaraq elmi və ədəbi yaradıcılığını davam etdirməkə yanaşı, "Gülüstan" adlı ədəbi məclis yaratmışdır. Bir jurnalist kimi o, "Tiflisskiye vedomostı", "Zakavkazskiy vestnik", "Kavkaz" qəzetlərində çıxış etmişdir. Ömrünün sonlarında o, Yaxın Şərqi səyahətə çıxmışdır.

1847-ci ildə Abbasqulu ağa Bakıxanov Məkkədən Mədinəyə gedərkən Vadiyi-Fatimə adlanan yerdə vəba xəstəliyindən vefat etmiş və həmin yerdə dəfn olunmuşdur.

Aiza SABANOVA,  
"Respublika".